

## GÜNEY ƏFƏNDİYEVA\*

### QANADLI SÖZLƏRİN FRAZEOLOGİYADA MÖVQEYİNƏ DAİR

*Qanadlı sözlərin işlənməsi nitqi zənginləşdirir, daha təsirli və mənali edir. On-ların obraxılığı, dəqiqliyi, xəlqiliyi, sadəliyi dildə geniş istifadəsinə səbəbdür. Milli-mədəni xüsusiyyətlərin daşıyıcı funksiyasını nümayiş etdirən qanadlı sözlər və ifadələr xalqın tarixi, psixologiyası və mösiəti ilə sıx əlaqlıdır. Məqalədə qanadlı sözlərin frazeologiyadakı yerinə və roluna toxumulmuşdur.*

*Açar sözlər: frazeologiya, müddəə, lingvistik termin, poetik obraz, frazeoloji vahid.*

**Giriş.** “Qanadlı sözlər” ifadəsi Yunanistanın əfsanəvi şairi Homerin “İlliada” və “Odiseya” poemalarında tez-tez rast gəlinən deyimdir. Homer çox sürətə xalq içəri-sində yayılan sözləri “qanadlı sözlər” adlandırmışdır. Lakin Homerin əsərlərinə onlar lingvistik termin kimi yox, mənali poetik obraz, epik poemanın qəhrəma-nının nitqindən əvvəl göstərilmiş daşlanmış metaforadır. Xüsusi termin kimi filologiya elminə XIX əsr alman alimi Georg Byuxman tərəfindən “Gefügelte Worle” kitabında verilmişdir. G.Byuxman qanadlı sözləri belə izah edir “....ölkədə geniş kütlə daxilində dilindən asılı olmayaraq daim işlənən, tarixi mənbəyi və bədii mənsubiyyəti bəlli olan ifadə və adları “qanadlı sözlər” adlandırmaq olar”.

Rusiyada ilk qanadlı sözlər toplumu XIX əsrin 90-ci illərində yazıçı-ethnoqraf S.V.Maksimov tərəfindən tərtib olunmuşdur. Giriş hissəsində müəllif yazır: “Yığcam, bir neçə sözə çox vaxt latin klassiklərin dəyərləri fikirləri verilməsi nəinki tərcümə, hətta mənbəyin və ilkin işlənmə dairəsini tələb edən ifadələrdir” (10,4). Və sonralar S.İ.Oqequivun dediyi kimi, S.Maksimovun termini “dildə işlənən geniş yayılmış ifadəli sözləri, frazeoloji vahidləri qanadlı sözlər adlandırıllar” (11,183).

Azərbaycanda M.T.Tağıyevin “Rusca-Azərbaycanca frazeoloji lüğəti” M.Adılovun “Qanadlı ifadələr toplumu” 1988-ci ildə Azərbaycanda bu problemə M.Tağıyev, M.Hüseynzadə, H.A.Bayramov, S.Cəfərov, M.Adilov, Z.N.Vediyeva, Ə.Dəmirçizadə, K.Əliyev, Z.Əlizadə, M.Mirzəyeva müraciət etmişlər. Alımlar müxtəlif dil materialları əsasında frazeoloji vahidlərin bölgüsünü vermişlər.

İngilis dilində də frazeoloji vahidlər müxtəlif adlar və bölgü əsasında verilmişdir. İ.R.Qalperin frazeoloji vahidlər kimi sabit söz birləşmələrini, atalar sözlərini, qanadlı ifadələri, epiqramları, sitat və iqtibasları göstərir (5,77). Homerin tərifi dilçilik və üslubiyatın işlək termini kimi yalnız çox işlənən, bədii ədəbiyyatdan və tarixi sənədlərdən məlum olan ifadələrdir. Geniş mənada isə onların mənbəyi xalq dili - atalar sözləri, məsəllər, aforizmlər, söz birləşmələri, həm də bədii - zərb məsəlləri, yazıçılarının, alımların, tarixi şəxsiyyətlərin aforizmləridir. “Sözdə qanad var, o, sərraf əlində ucur. Sözün qanadları kəpənək qanadları kimi, hor çıçəyin üstündə bir cür rəngə çalır, bir cür görünür” deyir xalq şairi Bəxtiyar Vahabzadə (2, 93).

Qanadlı sözlərin işlənməsi nitqi zənginləşdirir, daha təsirli və mənali edir. On-ların obraxılığı, dəqiqliyi, xəlqiliyi, sadəliyi dildə geniş istifadəsinə səbəbdür. Milli-mədəni xüsusiyyətlərin daşıyıcı funksiyasını nümayiş etdirən qanadlı sözlər və ifadələr xalqın tarixi, psixologiyası və mösiəti ilə sıx əlaqlıdır. Y.V.Çəmən-zəminli deyir: “Dilin kökü camaatımızın yaratdığı el ədəbiyyatındadır”. Belə, olduqda qədim əfsanələrin, əsatirin görüşlərin, ayrı-ayrı idiomatik ifadələrin müasir dövrədə yaşamaqdə davam etməsi diqqəti cəlb etməyə bilməz. “İzahlı dilçilik terminləri” sorğu lüğətində frazeoloji vahidin bir növü kimi frazeoloji birləşmə verilmiş və onun frazeoloji birləşmələrinin semantik cəhətdən

six birləşməsi qeyd olunur. Sərbəst birləşmələrdən fərqli olaraq komponentlərinin biri sintaktik cəhətdən bağlı və başqa sözlə işlənmir. Frazeoologi birliyti təşkil edən komponentlər arasında əlaqə zəif olur və vahidlər struktur cəhətdən birləşmirlər, semantik cəhətdən six bağlı olur, əsynanın və ya hərəkətin əlamətin deyil, onun bütöv tam kimi adını bildirir. Deməli frazeoloji qovuşma tamamilə müştəqil nitq vahidi kimi formalaşmışdır. Cümələ şəklində formalaşmış və sabitləşmiş frazeoloji vahidlər isə predikativ frazeoloji vahid hesab olunur.

"Nitq haqqında" əsərdə Siseron yazır: "Söz birləşmələri haqqında məsələ, başlıca olaraq iki əlamətin nəzərə alınmasının tslob edir; birincisi sözlərin düzgün sıralanması, sonra müvafiq ritm və forma bitkinliyi" (8,14). Sonralar söz birləşməsi haqqında fikirlərini formalaşmasında bu cəhətlər: forma ilə məzmunun vəhdətinə shəhəriyyət vermişdir.

Türk dilləri frazeologiyasını araşdırın M.Mirzaliyeva konkret bir dil ailisi çərçivəsində də frazeologiyası sahəsində yekdil bir rəy formalaşmasını qeyd edir: "Türk dilləri frazeologiyasının həm diaxron, həm də sinxron planda daşlaşdırılmış olunmasına baxınmayıraq, bu gənə kimi hələ bir çox məsələlər mübahisilə qalmış və öz həllini tapa bilməmişdir". İstər ümumi dilçilikdə, istərsə də türkolo-gi-yada frazeologiymanın öz xüsusi yeri olmamış, ya da "Leksikologiya"nın bir qolu kimi danişmış, ya da on uğurlu haldə o həmin bəhsədə yanaşı öyrənilmişdir. Bu da ilk növbədə frazeologiyanın sərhədlərinin dəqiqləşdirilməməsi, onun də qanuna uyğunluqları və işlənmə imkanlarının müüyanlaşdırılınməsindən irali galır (4,3). Dilin kommunikativ vəzifəsinə xidmət edən söz birləşmələri ancaq cümlə daxilində dərk olunur. Müştəqil monaya malik iki və daha artıq söyü birləşməsindən əmələ gəlib vahid bir anlayış təsəvvürüňü yaranan birləşmələr söz vahidi kimi qəbul olunur. Elə bəsəbdən söz birləşmələri cümlələrdən fərqlidir. Komponentlərinin funksionallığına, struktur-semantik xüsusiyyətləri və obyektiv gerçəklilik xüsusi əlaqəsini nəzərə alaraq dəlilçilər söz birləşmələrini iki qrupa böylür: dəyişən (sərbəst) və daimi (sabit). Sabit frazeoloji birləşmə frazeologizm və yaxud frazeoloji vahid adlandırılır.

Sözlər nitq prosesində iki şəkildə: 1) söz birləşməsi; 2) cümələ şəklində birləşə bilir. Hər dildə formalaşmış qrammatika qaydaları nitq prosesində nitq prosesində bu şəkildə birləşmələri öyrənən sahəyə sintaksis deyilir. Deməli, qrammatikanın əsas qrammatikanın əsas bölmələrindən biri olan sintaksisin obyekti söz birləşməsi və cümlədir.

Qədim yunan elmində sözlərin birləşməsi məsələlərindən üslub, bədii dil, ritorika ilə əlaqədar fikirlər söz birləşməsi haqqında təlimin inkişafına və formalaşmasına böyük tösir göstərmişdir.

Dilçiliyin başqa sahələri kimi sintaksis sahəsinə də XIX əsrden başlayaraq tədqiqat işləri aparılmışdır və M.Lomonosovdan başlayaraq rus dilçiləri də kifayət qədər maşğıl olmuşlar. M.Lomonosov söz birləşmələrində qrammatik əlaqələrdən və idarə əlaqə-lə-rin-dən bəhs edərən onların əməkənləşmə yolları haqqında, formaları haqqında geniş məlumat verilmişdir (9,16).

Rus dilçilərindən söz birləşməleri haqqında F.F. Fortunatovun fikirləri: "bir bütöv söyüñ başqa bir bütöv sözlə birləşməsindən əmələ gəlib, istər psixoloji hökmərlər və istərsə də onun hissələrini ifadə edə bilən vahidləri mən söz birləşməsi adlandırdıram" dəhaç işlənir (13, 393).

Rus dilçilərindən olan A.A.Bulaxovski frazeologiyaya qisa şəkildə belə bir tərif vermişdir: "Frazeologiya adətn, dildə mənə cəhətdən parçalanmayan, lakin işlək siyahı materialı kimi möhkəmlənən atalar sözü, məsələ, yaşlıcların, "qanadlı sözlər şəklinə düşmüş ifadələrdər" və elə bu səbəbdən onlar müüyan manada bütövlük təşkil edən söz birləşmələrindər". A.A. Reformatski isə digər alimlərdən fərqli olaraq frazeologiyaya aşağıdakı tərifi verir: "Əhalinin sinfi mənsubiyyətinə və ya ixtisasının əlamətinə, adəti cərəyanlara və ya ayri-ayrı müəlliflərə məxsus spesifik söz və söz birləşmələrini frazeologiya adlandırmaq olar. Həmçinin Y.M.Qalkina-Fe-

doruk, Q.Dementiyeva, Y.R.Qepner və S.A.Fessalonitski eyni təriflə razılışmışlar.

Qeyd etdiyimiz dilşünaslardan demək olar ki, yandan çoxu frazeologiyani dildə hazırlı şəkildə işlənə bilən söz birləşmələrini aid etmişlər.

Bir qrup dilşünaslar isə əksinə dəqiqədən sonra hazır vəziyyətdə işlənib, komponentləri quruluş və mənacə parçalanmayan söz birləşmələrinə frazeologiyani aid etmişlər. Belə ki, Ferdinand de Cösür dildə olan sabit ifadələri sərbəst söz birləşmələrindən fərqləndirir. O qeyd edir ki, biz rast gəldiyimiz bütün ifadələri dila aid etməliyik. Bəzi ifadələr isə düzəldilmiş, bu ifadələrindən dildə hazır şəkildə istifadə edilir. Bu məsələ ilə əlaqədar Şarl Balli qeyd edib deyir: Bir sira sözlər başqa sözlər nişbona dəhaç six əlaqəyə meyl edir... Dildəki sabitləşən birləşmə "frazeoloji ifadə adlanır. Biz bunlardan nisbi müştəqiliyyini saxlayan sözlərin iştirakı ilə düzələnləri "frazeoloji bitişmə adlandırmır.

Eyni zamanda, yadda saxlamış lazımdır ki, Şarl Balli "frazeoloji bitişmə adı ilə nəzərdə tutduğu semantik qrupdan olan frazeoloji vahidlərin xarici cəhətinin xüsusiyyətlərindən bəhs edərək bunlarda üç əlamətin özünən bürüza verdiyini göstərir.

1) Sözlərin ayrı yazılımı;

2) Onların müyyən sabit sıradə olması və komponentlər arasına başqa bir sözün daxil edə bilməməsi;

3) Komponentlərdən heç birinin başqa sözlə əvəz oluna bilməməsi.

Rus dilşünası N.N.Amosova V.V.Vinoqradovun bölgüsüünü təhlil etdiyindən sonra belə bir nəticəyə gəlir ki, həmin bölgüdə mövcud olan təsnifat vahid bir prinsipə əsaslanır. Çünkü, iki əvvəlki semantik qrup komponentlərinin monasından asılı olmayaq, ümumi mənaların dərk edilməsi dərəcəsinə osasın müüyanlaşdırıldıyı halda, "frazeoloji birləşmələr adı ilə üçüncü qrupa aid edilənlər tərkibində sözün başqa leksik vahidlərlə məhdud şəkildə birləşməsi əlamətinə görə səciyyələndirilir.

A.I.Smirnitski öz dərsliyində frazeoloji vahidi məzmun, quruluş və formasına görə sözlə müqayisə edərək, onların oxşar və fərqli cəhətlərini göstərmişdir. Lakin N.N.Amosova yenə də öz növbəsində A.I.Smirnitskinin konsepsiyyası ilə axıra qədər razılaşmamışdır. Belə ki, o, qeyd edirdi ki, A.I.Smirnitski frazeoloji vahidiñin əsas xüsusiyyəti olan sabitlik məsələsini, idiomatikliyin mahiyyətini və bunlardan sadəcə oradə qədər təkər edilən onənəvi birləşmələrdən fərqiñi tam genişliyi ilə göstərməmişdir. N.N.Amosova, eyni zamanda, bizim üçün maraqlı olan ingilis dilində materiala əsasən "frazeeologiya" və kontekst məsələsini də geniş şəkildə işqlandırmışdır ki, bu da diñin frazeoloji vahidlərinin müüyanlaşdırılmasında, onların təsnif olunmasında əsas məyarlardan biri kimi xüsusi əhəmiyyət kəsb edir".

Sovet frazeologiyasının görkəmli nümayəndəsi professor M.T.Tağıyevə keçən əsrin ortalarında ilk dəfə olaraq frazeoloji vahidləri daxili yox, xarici əlamətləri baxımından təhlil etməyi təklif edir. Frazeoloji vahidi, bir dil vahidi olaraq, müəllif bütün vahidlər kimi natamam sayı. Dil ierarxiyasında bütün soviyyələr sintaktik soviyyə istisna olmaqla natamam vahidlərə ibarət olduğu göstərilir. Sintaktik soviyyələr konkret vahid yoxdur, onun konkret vahidləri söz birləşməsi və cümlə qəlibləridir. Digər soviyyələr isə elə vahidlərdən ibarətdir ki, bunlar yalnız konfiqurasiya tərkibində özəs sistem vəzifələrini icra edə bilirlər.

Distribusiya hər bir dil vahidinin uzlaşlığı, birləşmələrdəki qonşuluğu nəzərə alıb, həcmiñi göstərir. Əhatəni konkret konfiqurasiyalar maraqlandırır ki, bunlar da frazeoloji vahidlərin struktur cəhətdən əlaqə növlerini əzəxirat. M.T.Tağıyev göstərir ki, konfiqurasiya sadəcə bağlılıq deyil, bə, dəqiq müyyən olunmuş sistem konstruksiyyadır ki, frazeoloji vahidin və onunla bağlı olan dil vahidinin özəl struktur əlaqəsi əsasında yaranır. Alimin təklifi etdiyi əhatə metodu frazeoloji vahidləri qeyri-frazeoloji vahidlərdən ayırmaga imkan verirdi. Frazeologizmin nüvəsi və əhatəsi arasında olan münasibətləri qarşılıqlı təsiri nəzəriyyəsi həm fraze-

oloji lügətlərin tərtibinə, həm riyazi dilçilik, linqvo-kibernetika kimi elmlərə xüsusi təsir və imkanlar verir. Məntiqi modellər və sxemlər universal səciyyə daşıyaraq bütün dillərə aididirlər. A.A.Potebaya yazar: "Məntiq və fikir formalar bütün xalqlar üçün birdir; on görə fikrin üzvi təcəssümü olan dillər formaların mənalarına görə yox, yalnız səslerdə bir-birindən fərqlənməlidir, bütün dillər üçün vahid bir qrammatika olmalıdır (qədimdə onu "falsəfi qrammatika" adlandırdırlar)" (6,9).

M.T.Tağıyev rus dili feli frazeologiyasının tədqiqat obyekti "dar mənada yanaşaraq, frazeologiyani geniş mənada nəzərdə tutanlarla razılaşır. Dilşinas frazeologiyamın obyektiindən bəhs edərkən yazar: "Dilçilik elmlərindən biri olmaq etibarılı frazeologiyamın vəzifəsi yalnız dil quruluşuna aid olan söz birləşmələrini tədqiq etməkdir. Frazeologiyamın predmetinin xüsusi dilçilik mənasında başa düşülmüş bu məsələnin ədəbiyyatşünaslıq-dilçilik və xüsusi ədəbiyyatşünaslıq mənasında başa düşülməsindən fərqlənir. Mən bir daha aşağıdakılari qeyd etməyi məqsədən hesab edirim. Frazeoloji vahidlər dilinim zəngin ifadə vasitələrindən biridir. Bunlar içərisində əsas yeri atalar sözləri, xalq məsəlləri və idiomlar tutur. Atalar sözləri, xalq məsəlləri və idiomlar hər bir xalqın obraklı təsəkkürünün məhsuludur, onun milli ruhunu təmsil edir. Bunlar ağızdan-ağıza gəzir, xalqın yaradıcılıq süzgəcindən keçir, zamanın sınaqlarından çıxır, get-gedə bülurlaşır. Frazeoloji birləşmələrdə hər bir xalqın məişəti, adət-ənənəsi, hayat təcrübəsi və mübarizasının bəzi inca cəhətləri, izləri öz əksini tapmışdır. Mən dərinliyi, forma gözəlliyyi bu ifadələrin əsas məziiyyətidir. Atalar sözləri, xalq məsəlləri başqa frazeoloji vahidlərin yaranmasında da mühüm rol oynayır.

İllər keçdikcə frazeoloji birləşmələr və vahidlər hər bir xalqın mədəni irlisinin nümunəsi kimi diqqətlə toplanmış və dəfələrlə nəşr olunmuşdur. Frazeoloji vahidlərin fonetik tərkibi, leksik və qrammatik quruluşu, əməla gələmə yolları, semantik və üslubi xüsusiyyətləri bir problem kimi dilçiliyin tədqiq obyektiidir.

**Nəticə.** Frazeologiyamın sistemli şəkildə tədqiqinə dair verilən sitatların əsasən rus və Avropa dilşünaslarından göstirilməsinin sobəblərindən biri də ondan ibarətdir ki, istifadə olunan məməzələr arasında bu sahə ilə əlaqədər daha çox rus və Avropa dillərində olan məlumatlar üstünlük təşkil edir.

## ƏDƏBİYYAT

1. Qurbanov A. Müasir Azərbaycan ədəbi dili I-ci cild. Bakı: Nurlan, 2003, 450 s.
2. Vahabzadə B. Dörin qatlara işq. Bakı: Yayıçı, 1988.
3. Bayramov H.A. Azərbaycan dili frazeologiyasının əsasları. Bakı: Maarif, 1978, 176 s.
4. Mirzəliyeva M. Türk dilləri frazeologiyasının nəzəri problemləri // DDA. Bakı: 1996.
5. Galperin I.R. Stylistic. M.: Higher School, 1977.
6. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
7. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
8. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
9. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
10. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
11. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
12. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
13. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
14. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
15. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
16. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
17. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
18. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
19. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
20. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
21. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
22. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
23. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
24. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
25. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
26. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
27. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
28. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
29. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
30. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
31. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
32. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
33. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
34. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
35. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
36. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
37. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
38. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
39. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
40. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
41. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
42. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
43. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
44. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
45. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
46. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
47. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
48. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
49. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
50. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
51. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
52. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
53. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
54. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
55. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
56. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
57. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
58. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
59. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
60. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
61. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
62. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
63. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
64. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
65. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
66. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
67. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
68. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
69. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
70. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
71. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
72. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
73. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
74. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
75. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
76. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
77. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
78. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
79. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
80. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
81. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
82. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
83. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
84. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
85. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
86. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
87. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
88. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
89. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
90. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
91. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
92. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
93. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
94. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
95. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
96. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
97. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
98. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
99. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
100. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
101. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
102. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
103. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
104. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
105. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
106. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
107. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
108. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
109. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
110. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
111. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
112. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
113. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
114. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
115. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
116. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
117. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
118. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
119. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
120. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
121. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
122. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
123. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
124. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
125. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
126. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
127. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
128. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
129. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
130. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
131. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
132. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
133. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
134. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
135. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
136. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
137. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
138. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
139. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
140. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
141. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
142. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
143. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
144. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
145. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
146. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
147. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
148. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
149. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
150. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
151. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
152. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
153. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
154. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
155. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
156. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
157. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
158. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
159. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
160. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
161. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
162. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
163. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
164. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
165. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
166. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
167. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
168. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
169. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
170. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
171. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
172. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
173. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
174. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
175. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
176. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
177. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
178. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
179. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
180. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
181. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
182. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
183. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
184. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
185. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
186. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
187. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
188. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
189. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
190. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
191. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
192. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
193. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
194. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
195. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
196. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
197. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
198. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
199. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
200. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
201. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
202. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
203. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
204. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
205. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
206. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
207. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
208. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
209. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
210. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
211. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
212. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
213. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
214. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
215. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
216. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
217. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
218. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
219. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
220. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
221. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
222. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
223. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
224. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
225. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
226. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
227. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
228. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
229. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
230. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
231. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
232. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
233. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
234. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
235. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
236. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
237. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
238. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
239. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
240. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
241. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
242. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
243. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
244. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
245. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
246. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
247. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
248. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
249. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
250. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
251. Əməkli M. Ədəbiyyatda frazeologiya. Bakı: Sənət, 1988.
- 252